

## MÜSTƏQİL AUDİTORUN HESABATI

"Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinə:

### Rəy

Biz, "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "Mərkəz" adlandırılacaq) 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixlərdə başa çatan il üzrə məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatından və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin təsviri və digər izahedici qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Mərkəzin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə həmin tarixlərdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlər baxımından düzgün əks etdirir.

### Rəy üçün Əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə Hesabatlarının Auditinə görə Auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar üzrə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının mühasiblər üçün dərc etdiyi "Etika məcəlləsinin" (MBEŞ məcəlləsi) tələblərinə uyğun olaraq Mərkəzdən asılı deyilik və biz digər etik öhdəliklərimizi və MBEŞ məcəlləsinin tələblərini yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

### Digər Qeyd

Mərkəzin 31 dekabr 2020-ci il tarixində bitən il üzrə MHBS-ə uyğun hazırlanmış maliyyə hesabatları digər auditor tərəfindən audit edilmişdir və həmin auditor bu maliyyə hesabatları üzrə 19 aprel 2021-ci il tarixində şərtsiz auditor rəyi bildirmişdir.

### Maliyyə Hesabatlarına görə Rəhbərliyin və İqtisadi Subyektin İdarə Edilməsinə Cavabdeh olan Səlahiyyətli Şəxslərin Məsuliyyəti

Rəhbərlik bu maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrinə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladığı zaman, rəhbərlik Müfəttişliyi ləğv etmək və ya işini dayandıрмаq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Mərkəzin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Mərkəzin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət edilməsinə görə məsuliyyət daşıyır.

## Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti

Bizim məqsədımız təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya xətlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflər mövcud olduğu hallarda, BAS-lara uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya xətlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətlər nəticəsindəkindən daha yüksəkdir, çünki saxtakarlıq sözləşmə, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Mərkəzin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk;
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Mərkəzin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Mərkəzin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz həmçinin iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik.

Mərkəzin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsinə qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatında təsvir edirik.

UHY AUDIT LLC

30 iyun 2022-ci il

Bakı, Azərbaycan Respublikası



**"Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti**  
**Maliyyə Vəziyyəti haqqında Hesabat**  
(Azərbaycan Manatı ilə)

Qeyd	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il (yenidən təqdim edilmiş)
<b>AKTİVLƏR</b>		
<b>Uzunmüddətli aktivlər</b>		
Əmlak, tikili və avadanlıqlar	7 5,086,063	5,549,693
Qeyri-maddi aktivlər	7 25,728	32,392
<b>Cəmi uzunmüddətli aktivlər</b>	<b>5,111,791</b>	<b>5,582,085</b>
<b>Cari aktivlər</b>		
Mal-material ehtiyatları	8 20,013	25,858
Ticarət və digər debitor borcları	9 2,336	2,714
Digər aktivlər	10 4,561	21,485
Pul vəsaitləri və onların ekvivalentləri	11 1,059,351	714,742
<b>Cəmi cari aktivlər</b>	<b>1,086,261</b>	<b>764,799</b>
<b>CƏMİ AKTİVLƏR</b>	<b>6,198,052</b>	<b>6,346,884</b>
<b>ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		
<b>Uzunmüddətli öhdəliklər</b>		
<b>Cəmi uzunmüddətli öhdəliklər</b>		
<b>Cari öhdəliklər</b>		
Ticarət və digər kreditör borcları	12 158,574	211,200
Əlaqədar tərəflərə ödəniləcək vəsaitlər	13 516,209	414,209
<b>Cəmi cari öhdəliklər</b>	<b>674,783</b>	<b>625,409</b>
<b>CƏMİ ÖHDƏLİKLƏR</b>	<b>674,783</b>	<b>625,409</b>
Nizamnamə kapitalı	14 3,000,000	3,000,000
Dövlət büdcəsi ilə hesablaşmalar	15 15,170,127	13,670,127
Yığılmış zərər	(12,646,858)	(10,948,652)
<b>CƏMİ KAPİTAL</b>	<b>5,523,269</b>	<b>5,721,475</b>
<b>CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>	<b>6,198,052</b>	<b>6,346,884</b>

30 iyun 2022-ci il tarixində İdarə Heyəti adından təsdiq edilmiş və imzalanmışdır.



Gülər Kərimova  
Mühasib

	Qeyd	31 dekabr 2021-ci il tarixində bitən il	31 dekabr 2020-ci il tarixində bitən il (yenidən təqdim edilmiş)
Gəlir	16	24,091	23,553
<b>Cəmi gəlir</b>		<b>24,091</b>	<b>23,553</b>
Maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmaları	9	(2,714)	(1,251)
Digər gəlir	16	5,922	-
Əməliyyat xərcləri	17	(880,352)	(998,661)
İnzibati Xərclər	18	(846,343)	(894,410)
<b>Əməliyyat (zərəri)/gəliri</b>		<b>(1,699,396)</b>	<b>(1,870,769)</b>
Məzənnə fərqindən yaranan gəlir /(zərər)		1,190	(4,290)
<b>İl üzrə zərər</b>		<b>(1,698,206)</b>	<b>(1,875,059)</b>
Digər məcmu gəlirlər		-	-
<b>İl üzrə cəmi ümumi zərər</b>		<b>(1,698,206)</b>	<b>(1,875,059)</b>

30 iyun 2022-ci il tarixində İdarə Heyəti adından təsdiq edilmiş və imzalanmışdır.

Ceyhan Müseyinzadə  
Qanuni təmsilçi (təsdiqçi)



Güler Kərimova  
Mühasib

**"Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti**  
**Kapitalda Dəyişikliklər haqqında Hesabat**  
(Azərbaycan Manatı ilə)

	Nizamnamə kapitalı	Dövlət büdcəsi ilə hesablaşmalar	Yığılmış zərər	Cəmi kapital
<b>1 yanvar 2020-ci il tarixinə (yenidən təqdim edilmiş)</b>	<b>3,000,000</b>	<b>12,169,175</b>	<b>(9,073,593)</b>	<b>6,095,582</b>
İl üzrə cəmi ümumi zərər	-	-	(1,875,059)	(1,875,059)
Dövlət büdcəsindən ayrılmış pul vəsaitləri	-	1,500,952	-	1,500,952
<b>31 dekabr 2020-ci il tarixinə (yenidən təqdim edilmiş)</b>	<b>3,000,000</b>	<b>13,670,127</b>	<b>(10,948,652)</b>	<b>5,721,475</b>
İl üzrə cəmi ümumi zərər	-	-	(1,698,206)	(1,698,206)
Dövlət büdcəsindən ayrılmış pul vəsaitləri	-	1,500,000	-	1,500,000
<b>31 dekabr 2021-ci il tarixinə</b>	<b>3,000,000</b>	<b>15,170,127</b>	<b>(12,646,858)</b>	<b>5,523,269</b>

30 iyun 2022-ci il tarixində İdarə Heyəti adından təsdiq edilmiş və imzalanmışdır.

  
Ceyhun Hüseynzadə  
Qartuni təmsilçisi (təsviyəçi)



Güler Kərimova  
Mühasib

**“Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti**  
**Pul Vəsaitlərinin Hərəkəti haqqında Hesabat**  
(Azərbaycan Manatı ilə)

	Qeyd	31 dekabr 2021-ci il tarixində bitən il	31 dekabr 2020-ci il tarixində bitən il (yenidən təqdim edilmiş)
<b>Əməliyyat fəaliyyəti ilə bağlı pul axını</b>			
Mənfəət vergisindən əvvəl zərər		(1,698,206)	(1,875,059)
Aşağıdakılar üzrə düzəlişlər:			
Köhnəmə xərcləri	7	507,032	527,893
Maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmaları	9	2,714	1,251
Məzənnə fərqi yaranan (gəlir)/zərər		(1,190)	4,290
<b>Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul axını</b>		<b>(1,189,650)</b>	<b>(1,341,625)</b>
<b>Əməliyyat aktivlərində (artım)/azalma:</b>			
Mal-material ehtiyatları	8	5,843	(5,418)
Ticarət və digər debitor borcları	9	(2,336)	(1,811)
Digər aktivlər	10	16,924	(20,182)
<b>Əməliyyat öhdəliklərində artım/(azalma):</b>			
Ticarət və digər kreditör borcları	12	(52,626)	231,832
<b>Əməliyyat fəaliyyətindən daxil olan xalis pul axını</b>		<b>(1,221,845)</b>	<b>(1,137,204)</b>
<b>İnvestisiya fəaliyyəti ilə bağlı pul axınları</b>			
Əmlak, tikili, avadanlıqlar və qeyri-maddi aktiv maddələrinin əldə edilməsi	7	(36,736)	(8,118)
<b>İnvestisiya fəaliyyətinə yönəldilmiş xalis pul axını</b>		<b>(36,736)</b>	<b>(8,118)</b>
<b>Maliyyə fəaliyyəti ilə bağlı pul axınları</b>			
Əlaqəli tərəflərdən əldə edilmiş vəsaitlər	13	102,000	-
Dövlət büdcəsindən ayrılmış vəsaitlər	15	1,500,000	1,500,952
<b>Maliyyə fəaliyyətindən daxil olan xalis pul axını</b>		<b>1,602,000</b>	<b>1,500,952</b>
Xarici valyuta məzənnəsindəki dəyişikliklərin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri		1,190	(4,290)
<b>Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım/(azalma)</b>		<b>344,609</b>	<b>351,340</b>
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	11	714,742	363,402
<b>İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>11</b>	<b>1,059,351</b>	<b>714,742</b>

30 iyun 2022-ci il tarixində idarə Heyəti adından təsdiq edilmiş və imzalanmışdır.



**Ceyhun Hüseynzadə**  
**Qanun təmsilçisi (təsviyəçi)**

**Gülar Kərimova**  
**Mühasib**